



## **Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi**

[www.scfwca.gov.az](http://www.scfwca.gov.az)

Azərbaycan Uşaqlarının III Ümumrespublika Forum nümayəndəsinin

# **YADDAŞ KİTABÇASI**

**BAKİ – 2014**

## ƏZİZ FORUM NÜMAYƏNDƏLƏRİ!

Bildiyiniz kimi, 2009-cu ildə Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu, 2011-ci ildə isə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçirilmişdir.

Əziz uşaqlar, Uşaqların Müdafiəsi və İnkişafına dair qazanılan ən yaxşı təcrübələri, mövcud problemləri və onların həlli yollarını nəzərdən keçirmək, geniş ictimaiyyətin diqqətini bir daha uşaq problemlərinə yönəltmək məqsədilə 2014-cü ilin noyabr ayının 17-də keçiriləcək Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunda yenidən bir araya gələcəksiniz. Forumda sizə uşaq hüquqlarının qorunması və təbliği istiqamətində öz problemlərinizi, sizi narahat edən məqamları müzakirə etmək, tövsiyələr vermək imkanı yaradılacaqdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Forumun işində sizə uğurlar arzulayır!

### FORUMDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA ƏMƏL ETMƏLİSİNİZ:

1. Siz 17 noyabr tarixində, saat 08:00-08:30-dan gec olmayaraq şəhər/rayon İcra Hakimiyyəti nümayəndəsinin müşayiəti ilə Forumun keçiriləcəyi binanın qarşısına gəlməli (JW Marriott Absheron Baku. Bakı şəhəri, Səbail rayonu, Azadlıq meydanı 674) və üzərinizdə mütləq aşağıdakı sənədləri gətirməlisiniz:

- Şəxsiyyəti təsdiq edən sənəd və ya doğum haqqında şəhadətnamə;
- əvvəlcədən forum nümayəndələrinə verilmiş iştirakçı vərəqəsi

#### **DIQQƏT!**

- **Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda Foruma buraxılmayacaqsınız!**
- **Hər hansı bir səbəbdən iştirak edə bilməyən Forum nümayəndəsinə onu digər nümayəndə ilə əvəz edilməsinə icazə verilmir!**

2. Göstərilən sənədləri binanın giriş qapısında sənədləri yoxlayan mühafizə əməkdaşlarına təqdim etdikdən sonra III mərtəbədə iştirakçı vərəqəsində göstərilmiş öz qrup rənginə uyğun qeydiyyat masasına yaxınlaşaraq qeydiyyatdan keçib Forum zamanı istifadə olunacaq materialları, həmçinin ad və soyadınız yazılmış bəci əldə edirsiniz. Qeydiyyata alınmış Forum nümayəndəsi öz qrup rənginə uyğun olan tabloya yaxınlaşmalıdır.

3. Foruma gələrkən nümayəndə işgüzar geyimdə olmalıdır

4. Forumun rəsmi hissəsi saat 11:00-da başlanılacaq, rəsmi hissəyə qədər Forum nümayəndələri üçün çay-kofe süfrəsi təşkil ediləcək. Forum saat 20:00-da öz işinə yekun vuracaqdır.

5. Nahar zamanı nümayəndə öz qrupu qeyd edilmiş stola yaxınlaşıb əyləşməlidir.

6. Forum nümayəndələrindən xahiş olunur ki, uşaq hüquqları barədə məlumatlar əldə etsinlər, daxil olduqları qrupun(işçi qruplar və mövzuların adları aşağıda qeyd olunub) mövzusunə uyğun məsələləri Forumə qədər araşdırmaqla mövzu üzrə müvafiq təkliflər hazırlasınlar.

7. Forum nümayəndəsinin ezamiyyə xərcləri şəhər/rayon İcra Hakimiyyəti tərəfindən ödənilir.

8. Forumə qədər və Forum zamanı yaranan suallarla bağlı təşkilatçılara müraciət edə bilər (Tel: 012 493 78 16; 012 598 27 12; Mob: 0703243738; 0502353411), Komitənin rəsmi saytıdan([scfwca.gov.az](http://scfwca.gov.az)), eləcə də facebook-da “**Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi**” və “**III Ümumrespublika Uşaq Forumu**” adlı səhifələrə qoşularaq ətraflı məlumat ala bilərsiniz.



### **İşçi qruplar:**

**I qrup:** Vətəni sevək və ona layiq olaq

**II qrup:** Uşaqlar üçün bərabər hüquq və imkanlar

**III qrup:** Təhsildə yeni standartların tətbiqi. Uşaqlar və internet təhlükəsizliyi

**IV qrup:** Ətraf mühitin mühafizəsi. Sağlam həyat tərzi

**V qrup:** Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi

**VI qrup:** Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti

**VII qrup:** Qarabağ həqiqətlərini dünyaya çatdırmaq

**Sizə müvəffəqiyyətlər arzulayırıq!**

**AQUPDK-2014**